

Başqalarına kömək etmək üçün plan

«Əlindən yaxşılıq gəlicə, buna layiq insanlardan əsirgəmə»
(Süleymanın məsəlləri 3:27).

Ətrafına bax: ətrafda kömək edə biləcəyin insanlar düşündüyündən də çoxdur!
Səndən yalnız bunlar tələb olunur:

1

TƏLƏBATI ÖYRƏN

Sən kimə və necə kömək edə bilərsən?

Ad:

Ehtiyac:

.....

.....

2

PLAN TƏRTİB ET

Onlara göstərə biləcəyin köməyi yaz.

.....

.....

.....

.....

.....

3

HƏRƏKƏTƏ KEÇ

Kömək göstərəcəyin vaxtı müəyyən et.

Gün:

Saat:

4

NƏTİCƏLƏRİ YAZ

Kiməsə kömək etdikdən sonra növbəti suallara cavab ver:

Həmin adam sənin köməyini necə qarşılıdı?

.....

.....

.....

.....

.....

Başqasına kömək etmək sənə necə təsir etdi?

.....

.....

.....

.....

.....

Xeyirxah olmaq barədə özün üçün hansı nəticə(-ləri) çıxartdın?

.....

.....

.....

.....